

## HƏYATIMDAN SƏHİFƏLƏR

*Ölümlərdən, bölümlərdən,  
zülümlərdən keçən yollar*

Oğul gözləyirdilər  
Mən üçüncü qız oldum. .  
Oğul gözləyən evdə  
Sanmayın ucuz oldum.  
Atam gəlib arandan  
Bir qoç qurbanı kəsmis,  
Anamın dərdlərini  
Azaltmağa tələsmiş.  
Nənəm, gözəl Xanımqız  
Her körpənin öz bəxti  
Öz qisməti var, demiş.  
Bəlkə edəcək bu qız,  
Səni bəxtiyar, demiş.

Beşiyim yırğalanmış  
Nənəm, babam yaylağı,  
İgidlərin oylağı  
Ağqayanın döşündə.  
El arana köçəndə  
Karqaya meşəsində.  
Ağlayanda susmuşam  
Bülbüllər ötüşəndə,  
Qırqovulların səsi  
O meşəyə düşəndə  
Anam deyərdi sən də:  
Öz "qığıltı" səsini,  
O səslərə qatardın,  
Quşların "laylasıyla"  
Xumarlanıb yatardın.  
Ayağın yer tutanda  
Yerə sığışmadın sən.  
İlk addımı atanda  
Sənin oldu bu aləm...  
Qorxmayıb oddan, sudan,  
Dinçlik bilmedin bir an.  
Yıxıldın, ağlamadın,  
Əzildin, ağlamadın,  
"Haşarı" qaldı adın.  
Ağacların budağı  
Sənə yelləncək  
oldu,

Sevdiñ gülü, yarpağı,  
Dünyanı sevinclə doldu...  
Dilin söz tutan zaman  
Evdə sənin adına  
Kimi "qaranquş" dedi,  
Kimi "kəpənək" dedi,  
Kimi "sirindil" dedi.  
Atan isə adına  
Ay qızım, "bülbul" dedi.  
Sən sübhünü quşlardan  
Çox-çox erkən açardın.  
Yatağından astaca  
Durub, çölə qaçardın.  
Yazda kəpənək kimi  
Ciçəklər dünyasında  
Hey uçardın, uçardın...  
Qışda qırov görərdik  
Saçlarıında hər səhər,  
Dodağında nəğmələr.

## II

İlk uşaqliq şadlığım,  
Bu dünya qəmlərindən,  
Dərdlərdən azadlığım  
Mənim burada bitdi  
Bir köçəri quş kimi  
Sevinclər uçdu, getdi,  
Bir də dönmədi geri.  
Ureyimi dağladı  
Şəhid ata kədəri.  
Feodal dünyasında  
Tamah yurdlar uçurdu.

## III

Gəldi 17-ci il.  
Rus çarı taxtdan düşdü,  
Bütün alam dayışdı.  
Azadlığa səslədi.  
Millət qədri bilənlər  
Bizim məhkum milləti,  
Qazanmaqçün təzədən  
Biz itmiş hürriyyəti  
Azad dövlət yaratdıq.  
Sevindik, azadlığa,

Biz xoş günlərə çatdıq.  
Ancaq bu azadlığın  
Çox dar oldu meydanı,  
Millət xadimlərinin  
Əfsus, töküldü qanı.

#### IV

Bizə iki tərəfdən  
Hücum eylədi yağı,  
Gürcü menşevikləri  
Erməni daşnakları  
Bölmək üçün tələsdi  
Bu bəhərli torpağı.  
Kəndlərimiz üstünə  
Güllə yağışı yağdı,  
Top mərmisi töküldü.  
Avey dağın o günlər  
Daş sinəsi söküldü.  
Ancaq yağı bilmədi  
Azərbaycan xalqının  
Qoçaq oğulları var,  
O azğın daşnaklara  
Onda "dərs" verdi onlar:  
Cərgə-cərgə durdular  
Adi tüfənglər ilə  
Topları susdurdular.

Düşmən ala bilmədi  
İstədiyini bizdən.  
Sonra güclü bir ordu  
Gəlib çatdı " Mərkəz" dən.  
Son qoyuldu xalqımın  
Milli azadlığına,  
Əbədi bir "fatihə"  
Oxundu sadlığına.

Ölümlər başlandı.  
"Bölümlər" xoşlandı,  
Gördük o qanundaki  
Toplu, tüfəngli zoru:  
Şömsəddini, Qafani,  
Göycəni, Zəngəzuru  
Erməniyə verdilər.  
Təzə bölgələr üçün  
Gizli tədbir gördülər:

Əskipara Yaylağı-  
Kəndi, meşəsi, dağı,  
Kəmərlinin torpağı,  
Erməniyə verildi  
Biz çox idik,  
Azaldıq.  
Az çoxaldı, dirildi.  
Bu oldu inqilabın  
Bizə ən ilk töhfəsi.  
Millətimin haqqını  
Tələb eyləyənlərin  
Tez susduruldu səsi.

30-cu illərin  
Dərdini yazmır qələm,  
Şeirə, sözə sığışmır  
Xalqıma üz verən qəm.  
Bir ağsaqqal qocanın  
Evimdə bir şəkli var,  
Hər baxanda o şəklə  
Ölüm gəlmir ki, öləm.  
Sinəmdən od püskürür,  
Yanğımı yoxdur görənlər  
Məzarı qum çölündə,  
Qazaxıstanda qaldı.  
O illərin ağrısı  
Urəkdə, canda qaldı.

37-ci ilin  
Dərdinə dərd çatarmı:  
Bəşərin tarixində  
Belə bir zülüm varmı?  
Bizim bu illər boyu  
Nələr çəkdi başımız:  
Bu doxsanın qışında  
Qara bayraqlar üstə  
Töküldü göz yaşımız.  
Qanlı lövhələr yazıb  
İllərlə yaddaşımız.  
Üç ünvanlı, serhədli,  
Üç bayraqlı olduq biz.  
Dilim-dilim bölündü  
Bu zəngin vətənimiz.  
Müharibə də gördük,  
Qanlı döyüş illəri,  
Qarşıladiq göz yaşlı

Cəbhələrdən ayaqsız,  
əlsiz, qolsuz,  
Dili lal, kor gələn əlilləri  
Elə mərdlər yetirdik,  
Elə ərler itirdik,  
Sinəmizdə dərd əkib,  
Qəm gülləri bitirdik.  
İllərlə yol gözlədi  
İntizar gözlərimiz,  
Əsgər paltarı geydi  
Nişanlı qızlarımız  
Ah, mən nələr görmüşəm  
Altı yaşımdan bəri.  
Şükür, səksən yaşında  
Bu azadlıq xəbəri  
Dərdlər əymiş qəddimi  
Moni qanadlandırdı,  
Ürəyimdə azadlıq  
Məsəlləri yandırdı.

Dünyada ən böyük dərd  
Millət dərdiymiş demək.  
Millət üçün yaşayıb,  
Millətçün ölmək gərəkdir.

Anam öldü, ölmədim,  
Ancaq illər uzununu  
Heç bir şadlıq yenmədi  
Qəlbimdəki hüznü  
Atam öldü, ölmədim,  
Fəryad etdi ürəyim  
Ancaq illər uzununu.  
Öldü babam, nənəm də,  
Bu yoxluğun atəşi  
Heç sönmədi sinəmdə  
İki bacı, bir ana  
Biz dünyada qaldıq tək.  
Halal zəhmətimizlə  
Qazandıq halal çörək.  
Oldu yaxşı günümüz,  
Yaman günlərimiz də.  
Qaldıq sanki avarsız,  
Fırtınalı denizdə  
Yıxılmağa qoymadı  
Ancaq, namus, ar bizi,  
Biz yıxılmış görseydik

Bu dođma ölkemizi  
Allah bilir, bu dærdæ  
Bizdæ dözüm olmazdı,  
Qələm gördüklerimin  
Yüzdæ birini yazdı.